

**Y**arım tarixi rəvayətlərə görə, Ululu Kərim Azərbaycanın Qarabağ xanlığının, bundan sonra isə Zəngəzur adlanan qəzasının Ululu kəndindən anadan olub. Rəvayətlərdən birləş görə, Ululu Kərim təxminən XIX əsrin sonları, XX əsrin əvvəllərində iki qardaşı ilə Şahbzəb regionuna gəlmişdir. Onlar əvvəl Ağdüzü deyilən yerde bina salmışlar. Az sonra Şahbzuzun indiki Qızıl Qışlaq kəndində köçmüşlər. Deyilənə görə, Ululu kiçik bir kənd olub sonradan dağlılığından xarabalığı qalmış. Ululu Kərimin 120 il özür sürdürüvə peşəsinin dəllək olduğu söylənirmiş. El-el gəzib aşılıq etməsə də, sazi yaxşı calırmış. Şerləri nəsihətəmiz ruhda olduğundan hələ sağlığında məclislişlərdə ustadnamo kim oxunurmüş. 1990-ci ildə aşiq şer həvəskarı mərhüm F.Hüseynovun (Şahbzəb rayonu) dediyinə görə isə Ululu Kərimin nəticəsi onun həyat yoldaşı olub. O, 1970-ci ildən sonra vəfat edib.

Ululu Kərimin M.P.Vaqifin müsəirlərindən olub təqrİben XVIII əsrə yaşıdığını göstərən məlumatlar, mənbələr də vardır (Azərbaycan dastanları, I c. Bakı, «Lider neşriyyat», 2005, s. 313; Q.Namazov. Azərbaycan aşiq sənəti, Bakı, Yaziçi, 1984, s. 4). Eyni zamanda onun XIX əsrə yaşılığı haqqında məlumatlar rast gəlinir. Bunlar isə dəqiq tarixi məlumatlar yox, yarımtarixi rəvayətlərdir.

Göründüyü kimi, rəvayət və məlumatlar Ululu Kərimin XVIII-XIX əsrlərde, hətta XX əsrin əvvəllerində yaşadığını göstərməkdədir. Bunlar nə dərəcədə reallıqla bağlıdır? Daha doğrusu, bunlardan hansı tarixi şəraitle səsləşir? Yaxud bu rəvayətlər nə dərəcədə bioqrafikdir? Bioqrafikdir, buna istinad edib həmin rəvayətlərin hansı tarixi şəraitdə yaranmış olduğu haqqında fikir söylemək olarmı? Bize, ola. Ona görə ki, Ululu Kərim tarixi şəxsiyyət olub. Onunla bağlı rəvayətlər, söz-söhbətlər elő-bələ yanınlayıb. Şübhəsiz ki, bunların əsasında tarixiliklə, reallıqla bağlanmış məsələlər durur.

Qeyd edək ki, Azərbaycan aşiq ədəbiyyatında Kərim adlı bir neçə sonartı olub. Bunların yaşadıqları dövrlər de bir-birinə çox yaxın olmuşdur. Buna görə, onlar haqqında yaranmış rəvayətlər, söz-söhbətlər bəzən bir-birinə qarışmışdır. Kərim adlı aşıqlar şerlərinin «Ululu» təxəllüsündən başqa Mücrüm Kərim, Biça-

rə Kərim, bəzən də Kərim adını işlətmışdır. Təkcə Mücrüm Kərim adında iki sənətkar məlumdur. Bunlardan birinin Kirmanşah mahalından olub XVIII əsrin sonlarında ailəsilə Cəbrayılın Horavlı, sonra Hovu kəndlərində yaşadığını göstərilir. Ehtimal ki, bu orazinin

Cəfərabad kəndində Kərim ömrünü başa vurmışdır (Azərbaycan aşıqları və el şairləri, I c. Bakı, Elm, 1983, s. 201). XIX əsrda Kərim adında Vardanlı kəndində ikinci bir aşiq yaşamış, bunların şerləri də çox vaxt bir-birinə qarışmışdır. Lakin Horavlı, yaxud Hovulu Kərim dəhaçox aşiq şer tərzində, Vardanlı Kərim isə əsasən klassik üslubda şerlər yaratmışdır (Yeno orada, s. 201).

Ululu Kərimin tanınmış ustad sənətkar olduğunu bəzi tədqiqatçılar, o sıradan prof. M.Həkimov da qeyd etmişdir (M.Həkimov. Azərbaycan aşiq ədəbiyyatı, Bakı, Yaziçi, 1983, s. 195). El şairinin şerləri bəzi noşlarda başqa sənətkarların adları ilə verilib. Beləki, onun «Olma» adlı şerinin Mücrüm Kərimin adına getməsi yanlışdır (İ.Abbasov. Ön söz. Azərbaycan ədəbiyyatı inciləri. Dastanlar. Bakı, Yaziçi, 1987, s. 207). Bəzi ədəbiyyatçılar «Ha bular, bular» şerini Mücrüm Kərimin yox, Ululu Kərimindir (Ə.Axundov. XIX əsrde yetmiş şöhrəmli aşıqlar haqqında. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Bakı, Azərb. SSR EA noş., 1961, s. 210). Belə misalların sayımı bir qədər artırmaq da olar. Bunlar doğrudan da onu göstərir ki, Kərim adlı sənətkarların haqqında yaranmış rəvayətlər kimi, onların şerləri də bir-birinə az qarışmamışdır. Lakin arasdırmalar göstərir ki, Ululu Kərimin şerləri bəddi üslubuna və sonotkarlıq xüsusiyyətlərinə görə seçilir. El sənətkarının şerlərinin çoxlu oxlağı, nəsihətəmiz ruhdadır. Onu maşhurlaşdırın dəhaçox belə ruhda yaratdığı ustadnamelərdir. Bu ustadnamələr ustad şer, ustad nəsihəti kimi dəhaçox məclislişlərdə aşıqlar tərəfindən oxunur. Aşağıdakı şerləri də belələrindəndir:

*Ay Ululu Kərim, söz yerdə qalmaz,  
Nakəs təkəbbürər dəst qədri bilməz,  
Dayan demək isə namərə əylənməz,  
Hər kəstənən özü bilən yaxşdır*

(Azərbaycan aşıqları və el şairləri, I c. Bakı, Elm, 1983, s. 8).

Yaxud:

*Dörd yanınız bağça ola, bağ ola,  
Sinəm üstü düyüñ ola, dağ ola,*



*Azərbaycan aşiq ədəbiyyatının tanınmış ustad sənətkarlarından biri Ululu Kərimdir. Ululu Kərimin həyat və yaradıcılığı haqqında məlumatlar çox azdır. Dövrümüzə çatmış məlumatlar yarımtarixi rəvayətlərən, el səhbətlərindən və bir qismi aşiq şerlərindən ibarətdir.*

*Bir kiçik ki, böyüyüne ağ ola,  
Düşer el gücündən, baxtıyar olmaz.*

*Ululu Kərimi axtaran tapar,  
Bir könlülik tikan min Kəbə yapar,  
Son çalış işini haqq ilə apar,  
Haqdan qeyri kimsə sənə yar olmaz.*

(Azerbaycan dastanları, 1 c. Bakı, «Lider nəşriyat», 2005, s. 125).

Ululu Kərimin əldə olunmuş şerləri daha çox qoşma üslubunda olan 11-lük şerlərdir. Şairin yaradıcılığında 8-lük geraylı şer nümunələri da az deyil. Şerlərinde vətəne, onun təbiətinə bağlılıq əsas yer tutur. Bunu səhbətlərindən de hiss etmək olur. Rəvayətə görə, o, Şahbuzun sefahı yaylaqlarında, dağlarında olmuş, hətta onlardan bəzilərinə şer de qoşmuşdur. Belə şerlərdən biri de aşığın qeydə alınmış «Keçilin yaylağında» adlı şeridir. Şerin iki bəndində deyilir:

*Ay camaat, möcüz gördüm,  
Mən Keçilin yaylağında.  
Süsən, sünbül, tər bənövşə,  
Qız Keçilin yaylağında.*

*Üst yanında Toxlu qaya,  
Axar-baxarları qaya,  
Gözəlləri ağca maya  
Söz Keçilin yaylağında.*

Deyilənə görə, Ululu Kərim ömrünün sonlarında yoxsun hayatı kecirib. El şairinin çox qocalması da həyat şəraitinə mənfi təsir göstərməsidir. Rəvayətlərdən birinə görə, Şahbuzun ətraf kendilərindəki məclislərdən birində şairin el arasında ad-sənəmə paxılıqlı eden Molla Sadıq adlı biri kənddə yığılmış fitrəni ona toklif edir. Qoca şairə bu, pis təsir edir. Deyilənə görə, Molla Sadıqda da şer demək töbi var imiş. Odur ki, Ululu Kərim məclisədə ona hövə deyir, axırdı da dediyi bağlanmanın sonunda yığılmış fitrəni onun özüne məsləhət görür:

*Sənə nəsib olsun, bu fitro, zəkat,  
Məni lağa qoyub eyləmə zəkat,  
Hansi namaz altmış iki salavat  
Halalı, haramı bölgən kim idi?*

Bağlamamı şerle yox, adı sözü de aça bilməyen Molla Sadıq şairdən üzr isteyir.

Bu rəvayət de aşığın qoca vaxtlarında Şahbuz bölgəsinde yaşamış olduğunu göstərir. El şairinin şerləri region məhdudluğundan uzaq olmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasim, Aşıq Ali, Aşıq Ələsgər, Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı kimi Ululu Kərim de Azərbaycanın her yerində tanınmışdır.

Nəzərdən keçirilən rəvayətlər, yaddaşlarda qorun-

nan el səhbətləri və bezi şer nümunələri Ululu Kərimin qocalıq dövrünü Şahbuz regionunda yaşadığını düşünməye əsas verir. Onun rəvayətə görə, XIX əsrin sonu, XX əsrin əvvəllerində Şahbuz regionuna gəldiyini ve 120 il ömrü sürdüyüntü həqiqət kimi qəbul etsək, aşığın anadan olduğu toxminən XVIII əsrin sonu, XIX əsrin əvvəllerinə tosadif edər. Lakin Ululu Kərimin M.P.Vaqifin müasiri olduğu haqqında məlumatı nəzərə alıqda bu tarixin doğruluğuna şübhə yaranır. Ola bilsin ki, aşığın Şahbuz bölgəsinə gəlisi XIX əsrin sonundan xeyli qabaq olub. Bunu doğru kimi qəbul etsək, onda aşığın XVIII əsrin 2-ci yarısı ile XIX əsrin 70-80-ci illeri arasındaki müddətdə yaşadığını düşünmək reallığa daha çox uyğun görünür. El şairinin bu əsrlərdəki əlyazma ve cünglərdə şerlərinə rast gəlinməsi də bunu deməye imkan verir.

Burada bər məsələni nəzərə almaq vacibdir. Deyilənə görə, Ululu kəndində yaşayanlar Uzdu tayfasını adlanırmış. Uzdu sözündəki «uzz» Oğuz sözünün ikinci hecasında işlənən «uzz» komponentidir. Bu, Uzdu tayfasının mənşəcə Oğuz tayfaları ilə bağlılığı ehtimalını yaradır. Ola bilsin ki, Uzdu, yaxud Uz müstəqil tayfa adı da daşımışdır. Bu ehtimal həqiqət, bəlkə də, dəha yaxındır. Çünkü Azərbaycandan kənarda da bu tayfanın yaşadığı haqqında məlumatlar vardır. Erkin orta əsrlərdə Bizans ərazisində yaşayan türk tayfalarından biri «Uzz» adlanırmış. Bu haqda akad. B.Budaqov və prof. Q.Qeybullayev yazır: «Bəzi tədqiqatçılar bu tayfanı «Oğuz» hesab edirlər, lakin bu səhv fikirdir. Çünkü müstəqil Uz tayfası olmuşdur» (B.Budaqov., Q.Qeybullayev. Gürcüstəndə türk mənşəli toponimlərin izahı lügəti. Bakı, «İsmayılb» Nəşriyyat-Poliqrafiya Müəssisəsi, 2002, s. 54). Bizcə, Uzdu daha çox Uz tayfası ilə bağlıdır. Ola bilsin ki, son əsrlərdə Azərbaycanın Qarabağ, sonra isə Zəngəzur bölgəsində yaşaması bu tayfa «Uzdu» adlanmışdır. Digər tərəfdən yuxarıdakı rəvayətdə ifadə olunmuş fikrə görə, Ululu sözü Uzdu tayfa adı ilə əlaqəlidir. Buradan belə qənaətə gəlmək olur ki, Kərim Ululu kəndinə, eləcə də tayfa, soykökə mənsubluğunun bildirmək üçün Ululu sözünü toxellüs kimi işlətmışdır.

*Yusif Səfərov,  
M.S.Ordubadi adına Naxçıvan Muxtar  
Respublikası kitabxanasının direktoru,  
filologiya elmləri namizədi*